

Qələbəni yalnız güc yox, həm də hərbi sirlərin qorunması təmin edir

Sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası Azərbaycanın hərbi tarixində məxfi sirlərin qorunması baxımından bir dönüş nöqtəsi, həm də unikal hadisə kimi yadda qalmalıdır. Məhz bu tədbirdə dövlət başçısı məxfiliyin qorunması məqsədi ilə iclasın ikinci hissəsinin qapalı keçiriləcəyini elan etdi.

Əgər yadınızdadırsa, iclas iki hissədən ibarət oldu. Birincidə dövlət başçısı diqqətə çatdırdı ki, əhaliyə hadisələrin gedişi ilə bağlı ətraflı və mütəmadi məlumat verilecək. Prezident İlham Əliyev müharibə səhnəsindəki operativ hərbi vəziyyəti belə qiymətləndirdi: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbiçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib".

Birinci hissənin sonunda Prezident bildirdi ki, Təhlükəsizlik Şurasının bu tədbirinin qalan hissəsi qapalı rejimdə keçiriləcək: "Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirr təşkil edir". Azərbaycan Prezidentinin əks-hücum əməliyyatı zamanı məxfiliyin qorunmasına bu dərəcədə ciddi yanaşması növbəti sırayı addımlardan biri yox, qələbəni təmin edən ən ciddi amillərdəndir.



Belə ki, bütün müasir müharibələrdə məxfilik təşkil edən sirlərin qorunması təsadüfi deyil. Hər bir sirr bu gün yeri gələndə bombadan, raketdən də böyük dağıdıcı gücə malikdir. Kimin daha çox məxfi məlumat əldə edə bilməsi bütünlükdə müharibənin əvvəlinə də, gedişinə də, sonuna da ciddi təsir edir. Əvvəlki müharibələrdə hərbi qüvvələrin və silah-sursatın nə qədər önəmli rolu var idisə, bu gün geniş məlumat resurslarına sahib olmaq ondan daha faydalıdır. Məhz məxfiliyin qorunması və düşmənin gizli məlumatlarının ələ keçirilməsi qələbənin daha sürətlə əldə edilməsinə zəmin yaradır. Yəni gizli məlumatların əldə edilməsi düşmənin üzərində döyüşlərin gedişində həlledici qələbə çalmağa imkan verir. İnformasiyaların idarə edilməsi, xəbərlərin sistem halında yayılması bir tərəf üçün faydalı, digəri üçün ziyanlı ola bilər.

Sadə müqayisələr avara. Şuşanın işğalı zamanı ovaxtiki hərbi rəhbərlik bu faktı bir neçə gün gizlətdi, ermənilər isə hər yana xəbər yaydılar ki, dinc erməni əhalisi Şuşaya qayıdı və həmin görüntüləri də dünyaya göstərdilər. Bizim iki güc naziri bir neçə gün jurnalistlərə Şuşanın kimdə olması barədə məlumat verə bilmədi. Azərbaycan tərəfi bu faktı etiraf edəndə isə artıq həmin xəbər keçmiş hadisə kimi maraqsız idi.

1992-ci ildə erməni terror dəstələri Gədəbəy rayonunda azərbaycanlıların yaşadığı

Mutudərə kəndini yandıranda Rəhim Qaziyevin mətbuat xidməti ora xarici jurnalistlərin təcili gətməsini əngəlləsə də, bir neçə gün sonra ermənilər Başkəndi tərk edəndə hamıya çəkilmiş etməyə icazə verdi. Beləliklə, dünyaya Azərbaycan müdafiə olunan yox, hücum edən tərəf kimi təqdim edildi. Bütün bu səbətsiz addımlar sonda Qarabağın əldən getməsinə səbəb oldu.

Bu gün Azərbaycan dövləti mükəmməl informasiya müharibəsi aparır. Prezident İlham Əliyev son günlər işğalçı Ermənistanın Dağlıq Qarabağda təxribat hazırlaması barədə hər fakt üzə çıxdıqca bəyanatlar verir, dünyanın ən mötəbər kürsülərindən erməni qanunsuz hərbi birləşmələrinin təxribat planlarını son məqamədək ifşa edir. Bu isə Azərbaycana əks-hücum əməliyyatlarını maneəsiz həyata keçirməyə imkan verir. Vurulan zənglərin, verilən bəyanatların ardı-arısı kəsilir. Onlara cavab vermək, qarşılarında duruş gətirmək üçün titanik gücə malik olmaq lazımdır. Azərbaycan Prezidenti bu gücü bütün dünyaya nümayiş etdirir.

Düşmənin məxfi sirlərinin öyrənilməsi, onun aldadılması üçün tədbirlərin həyata keçirilməsi, real operativ vəziyyətin gizlədilməsi, psixoloji sarsıdıcı tədbirlərin görülməsi, bütün informasiya sistemlərinin və şəxsi heyəti iflic edən hərbi elektron sistemlərin tətbiq edilməsi, məlumat axınlarının dağıdılması da müasir müharibənin vacib şərtlərindəndir. İşğalçı

Ermənistan özünü ağıllı bilir, di, hiyləgər sayırdı, qalib gələcəyinə əmin idi. Amma Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, döyüşü qələbəyə aparmaq bacarığı erməni işğalçılarının dizini yerə qoyub.

Prezident İlham Əliyev hərbi sirr təşkil edən məlumatların qorunması üçün ciddi tədbirlər görmüşdür. Eyni zamanda cəbhə bölgəsindən yayımlanan məlumatlara sət nəzarət mövcuddur. Sosial şəbəkələr isə bağlanmışdır. Ermənilər istəsələr belə nə orduya, nə də yerli əhaliyə qarşı təxribat xarakterli dezinformasiyalar yaya bilər. Ən vacib addımlardan biri də odur ki, birbaşa döyüşlərin aparıldığı ərazilərdə kütləvi informasiya vasitələrinə ciddi məhdudiyətlər tətbiq edilir.

Bu günlə 1992-ci ildəki vəziyyəti müqayisə etmək yerinə düşərdi. O vaxt ələ qarmaqarışlıq mövcud idi ki, dəfələrlə ən vacib sirlərin bilməyərəkdən düşməne ötürülməsinə yerli televiziya verilişləri bais olurdu. Bir də görürdük gecə xəbərlərdə süjet göstərilirdi ki, filan kənddə camaat əliyalındır. Səhər isə erməni yaraqlıları həmin kəndə soxulurdular. Ya da televiziya göstərdilər ki, filan yaşayış məntəqəsinin filan meşədən keçən çıxırını kəndin həyat yoludur. Elə həmin gecə də erməni yaraqlıları adı çəkilən kəndə divan tuturdular.

Bu gün belə naşılıqlara yol verilmir, heç bir yoxlanılmayan xəbər, dəqiqləşdirilməyən məlumat efirə çıxmır.

Sosial şəbəkələrin internet resurslarının bağlanması isə erməni təxribatlarının qarşısını almağa imkan yaradır. İndi hər jurnalist müharibə bölgəsinə yola düşə bilməz. Efirə gedən bütün xəbərlər bir mərkəzdən idarə olunur, məlumatlar Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən yayılır. Bütün bunlar feyk xəbərlərin, dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını alır.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"